



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

---

## Uşaqların övladlığa verilməsi



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

## Azərbaycan Respublikasında uşaqların övladlığa verilməsinin qanuni əsasları

- Azərbaycan Respublikasının Ailə Məcəlləsi
- Azərbaycan Respublikası Nazirlər kabinetinin 2000 - ci il 20 sentyabr tarixli 172 № Qərarı
- Azərbaycan Respublikası Nazirlər kabinetinin 15 avqust 2000-ci il tarixli 141 № Qərarı





AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

## Azərbaycan Respublikasında uşaqların övladlığa verilməsi proseduru

Övladlığa uşaq götürmək istəyirik. Hara müraciət edək?



Alamy  
Vjasa




## Övladlığa uşaq götürmək üçün lazım olan sənədlərin siyahısı

1. Vətəndaşların (ər-arvad) Rayon İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına yazdıqları ərizə (Notariusda təsdiq edilmiş).
2. Şəxsiyyət vəsiqəsinin sürəti. (uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin sürəti;)
3. Uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin sürəti
4. Uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərməlidir;
5. Yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.
6. Övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; (Hepatit "B", "C" və "QIÇS" yoxlanılması üzrə məlumatlar, həmçinin dəri-zöhrəvi, vərəm, onkoloji, psixonevroloji və narkoloji dispanserlərin cavabı.)
7. Övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd; (Fərdi əməklə məşğul olanlar üçün verginin ödənilməsi haqqında arayış.)
8. Övladlığa götürənlərin tərcümeyi-halı.
9. Rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından mənzil şəraitinin müayinə aktı.



## Övladlığa uşaq götürmək arzu edən vətəndaşların uçota alınması





## Uşaqların övladlığa verilməsi proseduru

Təhsil Nazirliyi sistemində övladlığa verilməsi nəzərdə tutulan və mərkəzləşdirilmiş qeydiyyatda alınan uşaqların siyahısı ilə tanışlıq

Uşağın seçilməsi

Uşaq ilə görüş

Uşaq ilə ünsiyyət

Məhkəməyə müraciət





AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

## Dövlət uşaq müəssisələrində təlim-tərbiyyə alan uşaqlar




**Valideyn himayəsindən məhrum olmuş uşaqlar  
üçün dövlət uşaq müəssisələrində yaşayan və  
təlim-tərbiyyə alan uşaqlar**

**Övladlığa verilməsi nəzərdə tutulan və  
mərkəzləşdirilmiş qaydada qeydiyyatata alınan  
uşaqlar**



## Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların uçota alınması







***Nazirlər Kabinetinin 20.09.2000 –ci il tarixli 172 nömrəli qərarı***

***1 nömrəli əlavə***

**VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN İLKİN UÇOT KİTABI**

\_\_\_\_\_ qəyyumluq və himayə orqanı

(respublika, şəhər, rayon)

Nö	Uşağın qəbul olunma tarixi	Uşağın uçota götürülmə tarixi	Uşağın soyadı, adı, atasının adı	Uşağın doğum tarixi	Uşağın təlim - tərbiyəsi və təhsili	Valideynlər haqqında məlumat	Uşağın yaşayış yeri (ünvanı) dəqiq göstərilməklə	Uşağın yerləşdirilməsi növü və yerləşdirilmədən sonrakı yaşayış yeri (ünvan dəqiq göstərilməklə)	Uşağın yerləşdirilməsi tarixi	Uşağın yerləşdirilməsi tarixi	əlavə məlumatlar
1	2	3	4	5	6	7	8	9	10	11	12



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

**Nazirlər Kabinetinin  
20.09.2000 –ci il tarixli 172  
nömrəli qərarı  
2 nömrəli əlavə**

**VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN  
MƏLUMAT VƏRƏQƏSİ**

№ \_\_\_\_\_ " \_\_\_\_ " \_\_\_\_\_ 20 \_\_ il  
nüsxə № \_\_\_\_\_

Uşağın fotosəkli \_\_\_\_\_

(respublika, şəhər, rayon)

(qayıymıluq və himayə orqanları)

Uçot tarixi \_\_\_\_\_

(il, ay, gün)

Uşaq haqqında \_\_\_\_\_

məlumat \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

Cinsi \_\_\_\_\_ doğum tarixi \_\_\_\_\_

Doğulduğu yer \_\_\_\_\_

(respublika, şəhər, rayon)

Doğum haqqında şəhadətnamə:

Nömrəsi \_\_\_\_\_ seriyası \_\_\_\_\_ verilmə tarixi \_\_\_\_\_

(valideyn himayəsindən məhrum olmanın forması)

Xüsusi əlamətlər \_\_\_\_\_

(boyu, çəkisi, gözlərinin rəngi, saçlarının rəngi)

Yaşayış yeri \_\_\_\_\_

Səhhəti haqqında tibbi rəy \_\_\_\_\_

Valideynlər haqqında məlumat \_\_\_\_\_

Anası \_\_\_\_\_

(soyadı, adı, atasının adı, doğum tarixi, milliyyəti, iş yeri (vəzifəsi),  
səhhəti haqqında məlumatlar)

Daimi yaşayış yeri \_\_\_\_\_

Atası \_\_\_\_\_

(soyadı, adı, atasının adı, doğum tarixi, milliyyəti, iş yeri (vəzifəsi),  
səhhəti haqqında məlumatlar)

Daimi yaşayış yeri \_\_\_\_\_



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

## Nazirlər Kabinetinin 20.09.2000 –ci il tarixli 172 nömrəli qərarı 3 nömrəli əlavə

### VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN MƏRKƏZLƏŞDİRİLMİŞ UÇOT KİTABI


Valideyn himayəsindən məhrum olan uşaqların mərkəzləşdirilmiş uçotu

aparan orqan

Nö	Uşağın ilkin uçota götürülməsini aparan qəyyumluq və himayə orqanı	Uşağın ilkin uçota götürülmə tarixi	Uşağın məlumat vərəqəsinin nömrəsi və tarixi	Uşağın soyadı, adı, atasının adı	Uşağın doğum tarixi və doğulduğu yer	Uşağın valideynləri haqqında məlumat	Uşağın yaşayış yeri (ünvanı dəqiq göstərilməklə)	Uşağın mərkəzləşdirilmiş uçota götürülmə tarixi	Əlavə məlumatlar
1	2	3	4	5	6	7	8	9	10



## Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqlar



- Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqlar - 10105 nəfər
- Övladlığa verilməsi nəzərdə tutulan uşaqlar - 33 nəfər



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

## Övladlığa verilmiş uşaqların ailədəki vəziyyətinə nəzarət

- Şəhər(rayon) İH Qəyyumluq Himayə Komissiyası
- De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi